



BİNƏQƏDİ

XÜSUSİ
BURAXILIŞ

Müstəqil
Azərbaycanın
qurucusu

№17 (111) | 8 may 2015

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

Pakistan Azərbaycanın strateji tərəfdaşdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Pakistan İslam Respublikasının maliyyə, gəlir, iqtisadi məsələlər, statistika və özəlləşdirmə naziri Məhəmməd İshaq Darı qəbul edib.

Nazir Məhəmməd İshaq Dar Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını dövlətimizin başçısına çatdırıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin Azərbaycanın ədalətli

nu vurğulayan dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığımızın da bu səviyyəyə çatdırılmasının önəmini qeyd edib. Pakistan Prezidentinin ölkəmizə səfərini və onunla keçirdiyi müxtəlif görüşləri məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu görüşlər zamanı ölkələrimiz arasında maliyyə, iqtisadiyyat, investisiya qoyuluşu və digər sahələrlə bağlı məsələləri müzakirə etdiklərini vurğulayaraq, ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini



mövqeyini daim dəstəklədiyini və bu dəstəyin gələcəkdə də davam etdiriləcəyini əminliyini bildirib. Məhəmməd İshaq Dar Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistanda həyata keçirdiyi bir sıra sosial və humanitar layihələrə görə ölkəsinin xalqının və rəhbərliyinin minnətdarlığını ifadə edib.

Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu

qeyd edib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının da yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev Xocalı soyqırımı ilə bağlı Pakistan parlamentində qəbul edilən qətnaməyə görə təşəkkürünü bildirib.

Dövlətimizin başçısı Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Heydər Əliyev siyasi kursu uğurlarımızın təminatçısıdır

Minilliklərin sınağından çıxmış təcrübə göstərir ki, fenomenal keyfiyyətlərə, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lideri olmayan xalqlar nəinki dövlət yarada bilməmiş, hətta dünya səhnəsindən tamamilə silinmək təhlükəsi ilə üzləşmişlər. Bu mənada, liderin siyasi iradəsindən çox şey, ən başlıcası isə onun təmsil etdiyi ölkənin taleyi asılıdır.

Bu nöqtəyi nəzərdən, ümummili lider Heydər Əliyev XX əsr Azərbaycan tarixində tək milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş lider kimi yox, həm də yaratdığı dövləti hər cür qəsdən qoruyan, möhkəmliyini, dayanıqlığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər kimi əbədiyaşarlıq qazanmışdır.

Ulu öndər Heydər Əliyevin fenomenal şəxsiyyət və lider kimi səciyyəvi xüsusiyyətlərindən, idarəçilik keyfiyyətlərindən, ümumilikdə dövlətçilik fəaliyyətindən bəhs edən müəlliflər, istər-istəməz, bir sual üzərində düşünməli olurlar: görəsən, Heydər Əliyevin



böyük siyasətdə məğlublənməz və xarizmatik lider kimi uğurlarını təmin edən başlıca amillər nə olmuşdur? Və əksəriyyət çox da dərin düşüncələrə dalmadan bu sualın ən sadə, lakin dərin məzmun yükünə malik bir cavabı üzərində dayanır. Şübhəsiz, tarixə öz möhürünü vurmuş bir çox böyük liderlər kimi, ümummilli lider Heydər Əliyevin də siyasətdə və dövlət idarəçiliyində qazandığı nailiyyətlər, ilk növbədə, xalqın səmimi dəstəyinə, ictimai inam amilinə söykənmişdir. Ulu öndər qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən təkəcə daxili inamına, iti fəhminə, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır.

Ulu öndərin 40 ilə yaxın müddətdə özünü təcrübəli dövlət xadimi və rəhbər kimi təsdiqləməsi, cəlbədiçi ideya və proqramlarla insanların inam və etimadını qazanması, habelə məğlublənməz obrazı həm də qeyri-adi bir keyfiyyətdə – liderlik xarizması ilə ölçülür.

Ardı səh. 2-də

Azərbaycan hər zaman əməkdaşlıq və qarşılıqlı anlaşma məkanı olub

Mayın 4-də Bakı Konqres Mərkəzində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış sessiyası olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao tədbirdə iştirak ediblər.

Açılış sessiyasında nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Azərbaycan Asiya İnkişaf Bankına 1999-cu ildə qoşulmuşdur. O vaxtdan bəri bizim çox səmərəli əməkdaşlığımız olmuşdur və biz Asiya İnkişaf Bankının iqtisadiyyatımızın müasirləşməsi, əhalimizin yaşayış standartlarının yaxşılaşdırılmasında xalqımızın söylərinin davamlı dəstəklənməsinə görə Asiya İnkişaf Bankına təşəkkürümüzü bildiririk. Əminəm ki, bizim səmərəli əməkdaşlığımız davam edəcəkdir, çünki Azərbaycan hələ də islahatların aparılması, infrastrukturun təkmilləşdirilməsi və iqtisadiyyatımızın real sektorunda sərmayələrin qoyuluşu sahəsində görüləcək işlər çoxdur.

Bu günədək Asiya İnkişaf Bankı tərəfindən Azərbaycana 1.5 milyard dollar məbləğində vəsait ayrılmışdır və dediyim

kimi, xalqımız bu layihələrdən bəhrələnmiş və həmin vəsait davamlı iqtisadi inkişafımıza xidmət etmişdir.

Azərbaycanın coğrafi yerləşməsi birmənalı olaraq bizim bir ölkə kimi inkişafımıza təsir etmişdir. Şərq və Qərbi, Asiya və Avropa arasında yerləşdiyinə görə Azərbaycanda əsrlər boyu multikultural cəmiyyət mövcud olmuşdur. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, Azərbaycan hər zaman əməkdaşlıq və qarşılıqlı anlaşma məkanı olmuşdur. Biz tariximizlə, multikultural tariximizlə fəxr edirik. Biz Azərbaycanın müasir və tolerant ölkə kimi inkişafına qəti olaraq sadıq ki, burada bütün millətlərin və dinlərin nümayəndələri sülh şəraitində və ləyaqətli şəkildə yaşasın.

Müstəqil ölkə olaraq Azərbaycan Sovet İttifaqının süqutu nəticəsində yaranmışdır. Ancaq XX əsrin əvvəlində Rusiya imperiyasının dağılmasından sonra Azərbaycan 2 il müstəqil olmuş və müsəlman dünyasının ilk demokratik respublikası məhz 1918-ci ildə Azərbaycanda yaranmışdır. Lakin müstəqillik işğal nəticəsində əlimizdən alındı və biz 70 il ərzində müstəqillikdən məhrum

edildik. Yalnız 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdi.

Azərbaycan özünün demokratik inkişafına sadıqdır. Azərbaycanda bütün azadlıqlar tam təmin edilir – siyasi fəaliyyət azadlığı, media azadlığı, toplaşma azadlığı, dini azadlıqlar. Bizdə azad internet var. İnternet istifadəçilərinin sayı gündən-günə artır və bu gün bu rəqəm 70 faizə çatır. Hökumətimiz fəal şəkildə müasir texnologiyalar, İKT sahəsində sərmayə qoyur. Biz bu gün genişzolaqlı interneti Azərbaycanın hər bir kəndinə çəkirik".

Dövlətimizin başçısı nitqində müstəqillik illərində ölkəmizdə baş verən dəyişikliklərdən, torpaqlarımızın Ermənistan tərəfindən işğalından və onun azad edilməsi yollarından, xarici və daxili siyasət məsələlərindən, habelə infrastrukturun yenilənməsi, əhalinin sosial rifah halının yaxşılaşdırılması və gələcək inkişaf təmayüllərindən danışıraq deyib: "Biz 1990-cı illərin sonunda nəhəng qaz ehtiyatlarını kəşf etdikdə, bu, o zaman bizim üçün böyük çağırış, həm də böyük fürsət idi. Bu gün biz bilirik ki, enerji təhlükəsizliyi təbii qaz ehtiyatları ilə bağlıdır. Bu baxımdan



Azərbaycanın regionda rolu çox vacibdir. Çünki biz bu prosesdə aparıcı ölkə idik. Biz "Cənub" qaz dəhlizinin tikintisinin təşəbbüskarı olduq. Bu gün o, regionun və Avropanın 10 dövlətini birləşdirir, inşaat işləri artıq başlamışdır.

Hazırda Azərbaycanın enerji siyasəti regionumuzda getdikcə daha vacib rol oynayır. Həyata keçirməkdə olduğumuz layihələr Avropanın enerji xəritəsini tamamilə dəyişdirir. Resursların və mənbələrin şaxələndirilməsi Azərbaycanın bu layihələri nə dərəcədə

uğurlu həyata keçirəcəyindən asılıdır. Biz hər zaman demişik ki, iqtisadiyyatımız üçün ən vacib məqam davamlı inkişafdır. Biz həmişə neft və qazdan asılılığımızı azaltmağa çalışırıq və uzun illərdir həyata keçirdiyimiz şaxələndirmə siyasəti gələcək inkişaf üçün yaxşı fürsətlər yaradır.

Bizim planlarımız nədən ibarətdir: müasirləşmə, dövlət tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması. Biz "ASAN" adlı yenilik tətbiq etmişik ki, burada bir mərkəzdə bir neçə daqiqə

içərisində əhaliyə 30-dan artıq dövlət xidməti göstərilir. Biz şaxələndirmə siyasətimizi davam etdirəcəyik. Informasiya-kommunikasiya texnologiyaları, kosmik sənaye Azərbaycanda uğurlu inkişaf edir, kənd təsərrüfatı sahəsində böyük potensial var. Düşünürük ki, kənd təsərrüfatı və qeyri-neft sektorunun məhsulları iqtisadiyyatımızın aparıcı qüvvəsi olacaqdır. Biz yeni bazarlar axtarmalı və orada mövqelərimizi gücləndirməliyik. Çünki yaxın gələcəkdə biz əsas kənd təsərrüfatı məhsulları baxı-

mından özümüzü 100 faiz təmin edəcəyik. Bu səbəbdən beynəlxalq bazarlara çıxış əsas məsələ olacaqdır. Nəzərə alsaq ki, əhalimizin 40 faizdən çoxu kənd yerlərində yaşayır, bunun böyük sosial təsiri olacaqdır.

İqtisadiyyatın şaxələndirilməsi bizim üçün prioritet məsələdir və bu, diqqət mərkəzində olacaq. Biz xarici borcumuzu mümkün qədər aşağı səviyyədə saxlamağa çalışacağıq. Bu gün 9-11 faiz göstərici mükəmməl hesab oluna bilər, lakin nəzərə alsaq ki, buraya diqqət yetirilmədikdə bu rəqəm arta bilər və tədbir görmək üçün artıq gec ola bilər.

Bizim coğrafi və iqlim şəraitimizi nəzərə alsaq görərik ki, 11 iqlim qurşağında 9-u Azərbaycanda mövcuddur. Gələcək illərdə turizm bizim iqtisadiyyatımızın mühüm sahəsi olacaq və bu cür təpləntilər ölkəmiz haqqında real mənzərə və təsəvvür yaradır.

Biz müstəqil olaraq gənc ölkəyik, heç də hər kəs bizi tanımayıb. Lakin biz siyasi, iqtisadi müstəqillik, azadlıq və tərəqqi yolunun davam etdirilməsinə sadıq. Mən əminəm ki, Asiya İnkişaf Bankı kimi gözəl tərəfdaşların sayəsində biz bütün məqsədlərimizə nail olacağıq".



Binəqədi rayonunda möhtəşəm gül bayramı



MƏHƏBBƏT ORUCOV

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 1-də Binəqədi rayonunda möhtəşəm Gül bayramı keçirilib. 6-cı mikrorayon, Ü.Hacıbəyov küçəsində baş tutan bayram tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatı Rəfael Cəbrayıl, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, RİH başçısının müavini, Aparatın şöbə müdürü, rayon hüquq-mühafizə orqanlarının və icra strukturlarının rəhbərləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon filialının üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Başdan-baş gəl-gül-çiyəyə bürünmüş ərazidə bir-birindən gözəl, cazibədar yarıdıcılıq nümunələri, al-əlvan güllərdən və çiçəklərdən hazırlanmış çələnglər, müxtəlif mövzuları əhatə edən əl işləri sərgilənib. Təbii gül-çiçəklərdən hazırlanan, gələcək ay ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar müxtəlif növ idman yarışlarını simvolizə edən kompozisiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Ümum-



milli lider Heydər Əliyevin portretini əks etdirən kompozisiya isə xüsusi diqqət cəlb edib. Heydər Məscidindən başlayaraq 246 sayılı məktəb istiqamətində Üzeyir Hacıbəyov küçəsi boyunca yolun hər

iki tərəfində rayonun orta və məktəbəqədər tədris müəssisələrinin şagirdlərinin hazırladığı rəqslər, nümayiş etdirilən rəqslər, bədii qıraət nümunələri, müxtəlif idman növləri üzrə təmrinlər bay-

ram şənliyinə əlavə xoş ovqat gətirib.

Rayonda fəaliyyət göstərən ayrı-ayrı təhsil müəssisələri tərəfindən təşkil edilmiş sərgi ilə yaxından tanış olan icra hakimiyyətinin başçısı nümayiş etdirilən əl işlərinin yüksək səviyyədə hazırladığını bildirib. O, hər il olduğu kimi, bu il də rayondakı təhsil müəssisələri rəhbərlərinin və səlahiyyətli qurumların Gül bayramına yüksək səviyyədə hazırladığını diqqətə çatdırıb, tədbirdə iştirak edən şagirdlərin söylədikləri şeirləri, oxuduqları mahnıla-

Əlillərin sosial problemləri diqqətdən kənar qalmır

ESMİRA ORUCOVA

Mayın 2-də Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Çernobil faciəsinin 29-cu ildönümü ilə əlaqədar faciənin fəsadlarının aradan qaldırılmasında iştirak edərək əlillərin yüksək səviyyədə hazırladığını bildirib.

Rayon icra hakimiyyətində keçirilən görüşdə Azərbaycan Çernobil Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov faciənin nəticələrinin aradan qaldırılması

qəüdü mütəmadi olaraq artırıldığını bildirib. Çernobil faciəsində Binəqədi sakinlərinin də fəal iştirak etdiklərini deyən sədr onların bir qisminin Qarabağ uğrunda gedən savaşda qəhrəmancasına vuruşduqlarını diqqətə çatdırıb. O, Binəqədi rayonunda yaşayan Çernobil əlillərinin problemlərinin həllinə, onlara göstərilən köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib.

ciddi təsir edib. Bu cür insanlara diqqət və qayğı göstərmək hər birimizin insanlıq və vəzifə borcumuzdur. Onlar bizim üçün həyatlarını riskə atıblar".

Azərbaycan dövlətinin həyata keçirdiyi düzgün iqtisadi siyasət nəticəsində respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini vurğulayan RİH başçısı hazırda respublikamızın öz iqtisadi inkişaf göstəricilərinə görə qabaqcıl dünya ölkələri ilə müqayisə oluna biləcəyini diqqətə çatdırıb.



prosesində Azərbaycandan 7 min nəfərin iştirak etdiyini deyib: "Bu insanların dövlət qayğısı ilə əhatə olunması üçün ümummilli lider Heydər Əliyev tərəfindən 1993-cü ildə Çernobil qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən Azərbaycan vətəndaşlarının statusu haqqında qanun imzalandı. Həmin qanunla Çernobil əlillərinin statusu müəyyənləşdirildi, onlara bir sıra güzəşt və imtiyazlar verildi. Bu siyasətin davamı kimi, Azərbaycan Prezidenti İlham Əliyev də Çernobil əlillərinin hərtərəfli qayğı göstərir".

M.Həsənov Çernobil əlillərinə göstərilən yardımın, onlara verilən tə-

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Çernobil faciəsinin törətdiyi fəsadlardan danışaraq qeyd edib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Çernobil əlilləri əsl diqqət və qayğı ilə əhatə olunublar: "Ümummilli liderin təşəbbüsü ilə qəbul olunan qanun və Azərbaycan Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarına müvafiq şəkildə sosial sahədə həyata keçirilən tədbirlər Çernobil əlillərinin həyat şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayır. İnsan üçün ən dəyərli amil can sağlığıdır. Çernobil faciəsi burada iştirak edənlərin səhhətinə

O, ölkəmizin qazandığı nailiyyətlərin cəmiyyətimizdəki ictimai-siyasi sabitlik nəticəsində mümkün olduğunu vurğulayaraq: "Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin böyük uğurudur. Bu Oyunlara yüksək səviyyədə hazırlıq buna əyani sübutdur".

Görüşün sonunda əlillərin sosial problemləri ilə yaxından maraqlandığına, onlara göstərdiyi diqqət və qayğıya görə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovə və "Azərbaycan Respublikası Çernobil Əlilləri İttifaqı" İctimai Birliyinin fəxri diplomu təqdim olunub.

Binəqədili gənclər Heydər Əliyev Mərkəzində

MƏİL

Aprelin 29-da Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun bir qrup fəal gənci ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxivlər, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş olunur.

Üç mərtəbədə ibarət muzeydə ən son texnoloji yeniliklərdən istifadə edilənlərlə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə dair ətraflı məlumat interaktiv formada təqdim edilir.

və hökumət başçıları ilə görüşlərini əks etdirən fotolarla tanışlıq ziyarətçilərin tərəfindən böyük maraqla qarşılanıb.

Ümummilli liderin həyatı və siyasi fəaliyyəti haqqında zəngin məlumatlar əldə edən ziyarətçilər daha sonra Mərkəzdəki "Azərbaycan iciləri müzeyi" ilə də tanış olublar. Altı bölmədən ibarət muzeydə Azərbaycanın milli-mənəvi



Mərkəzin əməkdaşları tədbir iştirakçılarının qeyri-adi, mürəkkəb memarlıq quruluşuna malik bu unikal tikili haqqında məlumat veriblər. Bildirilib ki, Mərkəz məşhur memar Zaha Hadid'in layihəsi əsasında inşa edilərək 2012-ci ilin mayında istifadəyə verilib. Müasir Bakının simvollarından sayılan Mərkəzdə ümummilli

Ulu öndər Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı zaman istifadə etdiyi zabit və general mundiri, müxtəlif dövrlərdə istifadəsində olmuş dörd xidməti avtomobil, layiq görüldüyü orden və medallar, sovetlər zamanı və müstəqil Azərbaycana rəhbərliyi dövründə dünya ölkələrinin dövlət

dəyərlərini əks etdirən eksponatlar, milli geyimlər, xal növləri, musiqi alətləri və s. haqqında iştirakçılara geniş məlumat verilib.

Gənclər Mərkəzdə yeni yaradılmış, müxtəlif dövrlərdə Bakı şəhəri və ölkəmizin bir çox regionlarında tikilmiş unikal tikililərin maktələrindən ibarət sərgi ilə də tanış olublar.

"Gül bağçası" rəsm sərgisi

Mayın 5-də Binəqədi Mərkəzi Mədəniyyət evində ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü hərəsinə "Gül bağçası" adlı rəsm sərgisi keçirilib.

Sərgidə Mədəniyyət evinin rəsm dərnyəti üzvlərinin bir-birindən maraqlı, rəngarəng rəsmləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, Mədəniyyət evinin direktoru Zivər Abbasova, YAP Binəqədi qəsəbə ilk partiya təşkilatının sədri Ağabala Musayev çıxış edərək ulu



öndər Heydər Əliyevin daim uşaqlara qayğı və diqqətlə yanaşdığını, bunu hər kəsdən tələb etdiyini diqqətinə çatdırıblar.

"Uşaqlar bizim gələcəyimizdir" söyləyən ulu öndərin əziz xatirəsinin kiçik yaş uşaqların da qəlbində yaşadığını sübut edən bu gözəl

tədbirdə sərgilənən rəsmlər diplom və fəxri fərmanlarla mükafatlandırılıb, gələcəkdə belə sərgilərin tez-tez təşkil olunacağı vurğulanıb.

Müharibə veteranları dövlət qayğısı ilə əhatə olunublar

İkinci Dünya müharibəsi başər tarixinin ən ağır hadisələrindəndir. O vaxtlar SSRİ-nin tərkibində olan Azərbaycan hələ 1939-cu ilin payızından müharibəyə cəlb edilmişdi. Xalqımızın faşizmə qarşı müharibədə yaxından iştirak edən igid övladları döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərirdilər. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu, 1124 özünümüdafiə dəstələri təşkil olunmuşdu.

1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox oğul və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinəçən mübarizə yol keçmişlər. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfər "Şərəf" ordeni ilə təltif olunmuşdur.

Bu gün ölkəmizdə müharibə veteranlarına yüksək qayğı göstərilir. **Binəqədi rayon Böyük Vətən müharibəsi, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədri Telman Hətamov** bizimlə söhbətində Binəqədi rayonunda müharibə iştirakçılarının dövlət qayğısı ilə əhatə olunduqlarını bildirdi. Onun sözlərinə görə, respublikamızın bütün rayonlarında olduğu kimi, Binəqədi rayonunda da hər il faşizm üzərində qələbənin ildönümü



böyük təmtəraqa qeyd olunur. Qələbə günü münasibətilə rayonda yaşayan müharibə veteranları icra hakimiyyətinin rəhbərliyi tərəfindən qəbul edilir, onlara müvafiq yardım göstərilir. Şura sədri Qarabağ münaqişəsinə də toxunaraq bildirdi ki, minlərlə soydaşımızın həlak olduğu bu müharibədə Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətində yaşamaq məcburiyyətində qalıb.



Redaksiyamızın qonağı olan **müharibə veteranı, polkovnik Elmar Paşayev** də keçdiyi ağır və məşəqqətli döyüş yolundan söhbət açdı: "Ukrayna, Belarus cəbhələrində və Çinin şimalında – Mancuriyada ən ağır döyüşlərdə iştirak

etmişəm. Cəbhədə həkim kimi fəaliyyət göstərsəm də iki dəfə yaralanmışam. Müharibədən sonra orduda qalaraq 16 il hərbi həkim kimi qulluq etmişəm. Ötən əsrin 60-cı illərində Vətənə qayıtdım, 1970-ci ildə Abşeron rayon xəstəxanasına baş həkim təyin olundum. 25 il müddətində 1 saylı tibb məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşam".



Müharibənin dəhşətlərindən söz açan daha bir veteran – **Həbibullah İsmayılov** da Moskvadan Berlina kimi şərəfli döyüş yolu keçdiyini söyləyib.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri İlham Qayıbzadə rayonda ikinci dünya müharibəsi iştirakçıları ilə yanaşı, Qarabağ müharibəsi əlillərinə, habelə şəhid ailələrinə göstərilən dövlət qayğısından söz açdı, müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində görülən tədbirlərdən danışdı.

Şuşanın işğalından 23 il ötür...



Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 23 il ötür.

Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhər salma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanaq zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi kimi xalqımızın həyatında özünəməxsus rol oynayıb. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhman bəy Haqverdiyev, Yusif Vəzir Cəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən şəhər dünyada Azərbaycan muğamının beşiyi kimi tanınır. 1977-ci ildə ümummillili lider Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edildi. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyətimizin və incəsənətimizin böyük simalarının Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev muzeyləri yaradılıb. Görkəmli şair Molla Pənah Vəqifin məqbərəsi ucaldılıb.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqi-

şəsi nəticəsində Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldı. Dərin siyasi, iqtisadi, sosial böhran keçirən və Dağlıq Qarabağda yaranmış gərgin vəziyyətdən çıxış yolu axtaran ölkəmiz öz milli ordusu formalaşmadığından yüksək hərbi-strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində yalnız könüllü özünümüdafiə dəstələrinin yardımına ümid edirdi. Lakin onların qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdilər.

Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmənlər tərəfindən talan edildi. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus bir çox abidənin məhvinə və ya onların erməniləşdirilməsinə nail olublar. İşğal nəticəsində Şuşada 7 məktəbəmüxtəlif mükəsssəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey, Şərq musiqi alətləri fabriki erməni vandalları tərəfindən dağıdılıb, Azərbaycanın 289 kvadratkilometr ərazisi düşmənin nəzarətinə keçib.



Bilik Fondunun nümayəndələri ilə görüş

MAİL AĞAXANOV

Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndələri ilə görüş keçirilib. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Gənclər Birliyinin sədri Mahmud Məmmədov, rayon partiya təşkilatının əməkdaşları, Prezident yanında Bilik Fondunun Beynəlxalq Layihələr Sektorunun müdiri Riyad Məmmədov, Sektorun baş məsləhətçisi Rauf Həsənov və partiya fəalları olan gənclər iştirak ediblər.

Sədr Ramiz Göyüşov YAP Binəqədi rayon təşkilatının iş prinsipi, həyata keçirilən layihələr, qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına geniş məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilən dövlət gənclər siyasəti Binəqədi rayonunda da uğurla icra olunur. Rayon rəhbərliyi gənclərin maarifləndirilməsinə, onlarda vətənpərvərlik hisslə-



rinin gücləndirilməsinə xüsusi diqqət yetirir. Bu məqsədlə Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə müxtəlif layihələr reallaşdırılır.

Tədbirdə Bilik Fondunun strukturu, reallaşdırdığı layihələr haqqında ətraflı məlumat verən Riyad Məmmədov bildirdi ki, qurum Azərbaycan

Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli fərmanı ilə yaradılıb. Fondun fəaliyyətinin istiqamətləndirilməsini və ümumi nəzarəti 9 üzvdən ibarət Himayəçilik Şurası həyata keçirir. İndiyə qədər Bilik Fondu tərəfindən "Məscid kitabxanası", "Dini abidələrdə tarixi izlər", "Epizod", "Qardaşlaşmış məktəblər" və s. layihələr icra olunub. Bilik Fondu beynəlxalq əlaqələrin genişlənməsinə də

xüsusi diqqət yetirir. Qurumun nümayəndələri İsveç, İtaliya, Çexiyada keçirilən tədbirlərdə iştirak edir, bir sıra xarici ölkələrdə nümayəndəliklərinin açılması planlaşdırılır.

Tədbir qarşılıqlı diskussiyalar şəraitində davam etdi. Rayon partiya təşkilatı ilə Bilik Fondu arasında əməkdaşlığın daha da gücləndirilməsi, müxtəlif layihələrin reallaşdırılması məsələləri müzakirə olunub.

Gənclər arasında "Simulyasiya oyunu"

MAİL

Mayın 2-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Diplomatiya və Araşdırmalar Klubu"nun təşəbbüsü ilə "Simulyasiya oyunu" keçirilib. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Gənclər Birliyinin sədri Mahmud Məmmədov və partiya fəalları olan gənclər iştirak ediblər.



Rayon partiya təşkilatının sədri Ramiz Göyüşov tədbirdə çıxış edərək gənclərin müxtəlif layihə və təkliflərlə çıxış etmələrinin onların inkişafına müsbət təsir etdiyini bildirdi, bu tipli layihələrin önəmindən danışdı. O, Binəqədi rayon rəhbərliyinin gənclərin müxtəlif layihələrin reallaşdırılmasına yönəlik təşəbbüslərinə hər zaman dəstək olduğunu vurğulayıb.

Daha sonra gənclər mövzu üzrə müzakirələrə başlayıblar. Oyunda 20 nəfər gəncin hər biri "fərqli ölkənin nümayəndəsi" olaraq "Əbədi sülh şəraitində Fələstin dövləti yaradılmalıdır" mövzusunda fəal diskussiya aparıblar.

Qeyd edək ki, bu formatda oyunların keçirilməsində əsas məqsəd gənclərin siyasi proseslərlə bağlı analitik düşüncə tərzini inkişaf etdirməkdir.

Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti



Sizin zənginiz bizim
üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az